



QADINLARIN MADD STQLALYYT

.Qadnlar kii kimi fikir, irad v xsiyyt malik olub insaniyyt nzrindn onlarla frqlnmir

ArannewsOnlardan hr biri insanı kamaldan n qdr faydalansalar, ilahi drgahda da bir o qdr yaxn v mhtrm olacaqlar.“Qurani-mcid”in byan etdiyi

.kimi, Zkriyya () kimi aliqdr peymbr Hzrt Mrymin (s.) mqamn arzu edir mumiyyl, ilahi drgahda kii v ya qadnn yaxn olmasnn sas meyar insanı fziltlr, o cmldn, tqva, prhizkarlq, ixlas, ilahi siftl olmaq elm v agahlq thsil n mul

.olmaq cmiyytin v ailnin mqdds hdfir atmaq yolundak ardcl sylr v faliyytlrdir mam Rzadan () nql olunan bir hdisd oxuyuruq ki, ciddi sy edn xsin savab v

.mkafat Allah yolunda cihad edn xsin savabndan artqdr Buna sasn, bu lglrdki qadn v kiilr hqiqt n qdr yaxn olsalar, dini v ictimai stnlk ona aid olacaqdr. slam dini kii v qadn arasında he bir frq qoymam, hr birinin xsiyyt v iradsini rsmi kild tanm, hr nv alasan qrarlar hr hans trfdn olsa, .mhtrm sayr

Nec ki, mrhum llam Tbatbai buyurur: Qadn v kii btn ictimai v xsi msllrd azaddr. slam tam mnada qadnn bu azadlq v istiqlaliyytinin trfdarrdr. Amma

.kiilr mxsus olan bir ne xsusiyetdн baqa Grdynz kimi, qadnlar ictimai v xsi ilrin hr birind xsusil, maddi msllrd azad v

.mstqildir, btn faliyyt nvli kamil surtd onlar n d azaddr Yni kiilr z srmay v qazanclarna malikidirlr, qadnar da eyni il mxltif ksb ticart .v mal-dvltrin malikidirlr

Bu aydn aydn olur ki, qadnlarn hr nv ii ksb ticarti, gliri kiilrin qanuni ilri kimi .azad v mbahdr

Yni cahiliyyt dvrnn ksin olaraq (o vaxt bel bir qanun var idi ki, qadnlara uaqlara v lnin irsindn he n verilmirdi) kiilr n ata-analar trfindn irs qalan eylr d bir pay vardr. Hminin, qadnlarn da kiilr kimi bir paylar vardr. stir lnin miras az .olsun, istrs d ox olsun, qadnlarn payn vermk lazmdr

Bu iki ay v sair aylr qadnlrn hquqlarn mdafi edir. Bu aydn akar olur ki, qadn maddi msllrd kiilr kimi hquq sahibidir v nticd zlrinin btn srmaylrimd azaddirlar, hr nv qanuni qrarlar qbul ed bilrlr, kiilr kimi z mallarn ticart buraxb .mnft ld ed bilrlr

Tarix gstrir ki, slam Peymbrinin (s) arvad Hzrt Xdicnin bollu srvti onun geni miqyaslı ticartlri il ld edilmidi ki, Rsuli-krm (s) onun ticart iilrindn biri idi. O

.Hzrt btn ticart sfirlrind v balanan ticart qrarlarnda xsn Xdic il qrar bayayrd Bu v yzlrl bu kimi hadislr gstrir ki, qadnlar maddi msllrd eynil kii kimidir v slam dini mxltif hdis v aylrd mslmanlarn hmiki yollarndan lav, Rsuli-krm .frmanndan indiy qdr onu tsdiq etmirl

Hzrt buyurur: “Btn insanlar, qadn v ya kii olmasndan asl olmayaraq, z ”.srmaylrrindn bhrlnmkd azaddirlar

Qadnlar n ticart v ksb kiilr kimi qanuni bir msldir v bzn vacib olur. Bu halda .qadnlarn vzifsi budur ki, ruzi ld etmkd kiilr kimi lazmi qdr faliyyt gstrsinlr

Peymbrimiz (s) buyurur: “Halal ruzi qazanmaq btn mslmanlara, istr kii, istrs ”.d qadn n vacibdir

Htta icaz verilir ki, qadnlar slam qoununda, slam dylrinin yanda yarallara ilk

tibbi yardm gstrmk, yemk hazrlamaq v s. kimi zruri ilrd itirak etsinlr, bzn .hssas v thlkli anlarda slamn v mslmlanlarn mdafisin qalxsnlar Bel olan halda he bir ixtilaf yoxdur ki, habel kemicid yaam v hal-hazrda hyatda olan fqihlr z fiqh kitablarnda cihad blmsind onu qeyd etmir. Biz slam nzrindn hicab barsind shbt etmidik.Bu, o qdr aydn bir msldir ki, Peymbr (s) z .sfrlrind zvclrindn birini z il aparrd

slamn dindar, agah v rid qadnlardan biri olan, Peymbrin (s) shablrindn saylan qadn mm tiyy deyir: "Yeddi dyd Rsuli-krmli birlikd itirak etdim. Hr ".yeddisind d yemk hazrlayr, rk biirir, yarallara tibbi yardm edirdim Bu bard yegan rt i n v qadnn cmiyytd olmas n tvsiy olunan yegan rt budur ki, qadn grk tam vqarla, hicaba riayt etmkl camaat arasnda hrkt etsin, cmiyytin, xsusil d cavanlarn salamlnda mhm rol ifa etsinlr. nki onun hicab v iffti cihad .hkmnddir, blk d cihaddan stndr
(SLAMDA AL HQUQU V VLAD TRBYS KTABI)
Hac Rasim Mmm dov
Ahlibeyt.ge